

Bəstəkar Siyavuş Kərimi ilə görüş

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli professor Siyavuş Kəriminin anadan olmasının 65 illiyi münasibətilə tələbə və müəllimlərlə görüşü keçirilib.

Tədbiri Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov açaraq deyib ki, hələ tələbəlik illərindən istedadı ilə seçilən Siyavuş Kərimi gənc yaşlarından Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı orkestrinin solisti olub. “Azkonsert”in, “Aşıqlar” qrupunun, “Cəngi” estrada-folklor ansamblının, Azərbaycan Televiziyası və Radiosunun estrada-simfonik orkestrinin üzvü, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər işləyib.

S.Kərimi həm də müasir musiqi tariximizə dair

beynəlxalq miqyaslı bir çox layihələrinin müəllifi kimi tanınır. Eyni zamanda, “Sarı gəlin”, “Sonuncu döyüş”, “Əlvida, cənub şəhəri”, “Girov” və başqa bədii, 9 seriyalı “Heydər Əliyev” televiziya filmlərinin, 2 animasiya filminin, 10 teatr tamaşasının və 30 bədii filmin musiqi müəllifidir. O, 2003-cü ildə Akademi Milli Dram Teatrında səhnəyə qoyulan “Hamlet” tamaşasına yazdığı musiqiyə görə “Qızıl Dərviş” mükafatına layiq görülüb.

S.Kərimi “Saz məktəbi” dərslisinin həmmüəllifi, iki cildəndən ibarət “Azərbaycan xalq mahnıları” məcmuəsinin tərtibçisidir. O, 2014-cü ildə



musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

2001-ci ildən Azərbaycan Milli Konservatoriyasının rektoru, milli musiqi tarixi və nəzəriyyəsi kafedrasının professoru kimi ali təhsil ocağında musiqi təhsilinin müasir beynəlxalq tələblər səviyyəsində qurulmasında

və inkişafında səylərini uğurla davam etdirir.

N.Kazımov Siyavuş Kəriminin anadan olmasının 65 illiyini kollektiv adından təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıb.

Görüş bədii hissə ilə başa çatıb.

Afət SADIQOĞLU,
“Xalq qəzeti”